



XALQ QƏZETİ

№ 58 (29030) 13 mart 2019-cu il, çərşənbə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin etimadnaməsini qəbul edib.**

Örl Litzenberqer fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirle söhbət etdi.

Örl Litzenberqer Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə etdi və fəaliyyəti müddətində iki ölkə arasında əlaqələrin daha da inkişafı məqsədilə söyləyərini əsirgəməyəcəyini vurğuladı.

Prezident İlham Əliyev Örl Litzenberqeri ölkəmizə

bu əməliyyat əsnasında göstərdiyi logistik və nəqliyyat dəstəyinin ABŞ hökuməti tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi.

Söhbət zamanı siyasi əlaqələr, enerji təhlükəsizliyi, ticarət, demokratik inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparıldı, humanitar sahədə, o cümlədən insanları arasında əlaqələrin inkişafının əhəmiyyəti vurğulandı.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münasibətlərinin həlli ilə bağlı məsələlər müzakirə



edildi, Prezident İlham Əliyev Azərbaycanın münasibətlərinin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanan mövqeyini diqqətə çatdırdı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı, o cümlədən danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayır.

Prezident İlham Əliyev və səfir Örl Litzenberqer Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin gələcək inkişafı və daha çox sahələri əhatə etməsinin önəmi barədə fikir mübadiləsi aparıblar.

AZƏRTAC

səfir təyin olunması münasibətilə təbrik etdi və onun səfir kimi fəaliyyəti dövründə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin daha da genişləndirilməsinə və inkişaf edəcəyinə əminliyini bildirdi.

Prezident İlham Əliyev və səfir Örl Litzenberqer Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olması və uğurlu inkişafından məmnunluq ifadə etdilər.

Səfir Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata canlı qüvvə ilə töhfəsini və həmçinin



Roma Papası Fransisk Həzrətlərinə

Zəti-müqəddəsləri!

Tacqoyma Gününüzün ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər, eyni zamanda, dinlər və mədəniyyətlər arasında dialoq və tolerantlıq mühitinin təşviqi üçün bəziz nümunədir. İnanıram ki, əməkdaşlıq

zəminində addımlarımız bundan sonra da dünyada sülhün və əmin-amanlığın, qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.

Bələ bir xoş gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar diləyirəm. Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 mart 2019-cu il

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında 2019-cu il yanvarın 28-də Ər-Riyad şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Ədliyyə

Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 mart 2019-cu il

Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Aşağıdakı şəxslər 6 il müddətinə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının üzvləri təyin edilsin:

Balakışiyev Bəxtiyar Qaraca oğlu
Əliyeva Telli Pənah qızı.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 mart 2019-cu il

Çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Çoxmənzilli binaların dam örtüklərinin təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 2 206 000 (iki milyon iki yüz altı min) manatı Naxçıvan

Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 mart 2019-cu il

Çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 449 000 (dörd yüz qırx

doqquz min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 mart 2019-cu il



Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb

» 2



Daxili Qoşunlar istənilən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir

» 5



» 6

Paşinyana Günnüt xatırlatması: Sarkisyanın xələfinin ilk hərbi məğlubiyyəti



KXDR nüvəsizləşmə ilə bağlı öhdəliklərinə sadıqdır

» 8

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb



□ **Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.**

Fransa Senatının sədri Jerar Larşe Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşıladı.

Mehriban Əliyeva Senatda Fransa-Azərbaycan dostluq qrupunun sədri və müşavirlər ilə görüşdü.

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransa Senatının sədri Jerar Larşenin görüşü oldu.

Jerar Larşe ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirdi. Prezident İlham Əliyevin ötən ilin iyulunda Paris səfərini məmnunluqla xatırlayan Senatın sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da Fransa-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verdiyini, onun

mədəniyyət, elm və təhsil sahələrində böyük xidmətlərinin olduğunu vurğuladı. Azərbaycanda qadınlara səsvərmə hüququnun hələ Fransadan əvvəl verildiyini diqqətə çatdırdı. Fransanın Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında maraqlı olduğunu deyən Senatın sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirdi ki, ölkəsi ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransaya səfərinin uğurlu olduğunu və səfər çərçivəsində bir sıra səmərəli görüşlərin keçirildiyini bildirdi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini qeyd edən Azərbaycanın Birinci vitse-prezidenti əməkdaşlıq baxımından böyük potensialın olduğunu dedi. Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan Birinci vitse-prezident fransız şirkətlərini ölkəmizdə daha fəal

olmağa çağırırdı. Mehriban Əliyeva Azərbaycanın iştirakı olmadan regionda heç bir layihənin reallaşmadığını və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırdı. Azərbaycanın Birinci vitse-prezidenti ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin də yüksək səviyyədə olduğunu dedi və Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanmasının əhəmiyyətini vurğuladı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsinin tezliklə, sülh və danışıqlar yolu ilə beynəlxalq hüququn normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan Mehriban Əliyeva bildirdi ki, münaqişənin mövcudluğu bütün regionun inkişafına və təhlükəsizliyinə ciddi təhdiddir.

Görüşdən sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Senatının xatirə kitabını imzaladı.

AZƏRTAC

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın birinci xanımı Brijit Makron ilə görüşü olub



□ **Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın martın 12-də Yelisey sarayında Fransanın birinci xanımı Brijit Makron ilə görüşü olub.**

Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edildi.

Azərbaycanın Birinci vitse-

prezidenti Mehriban Əliyevanın Parisə səfərinin əlaqələrin inkişafına mühüm töhfə verəcəyi bildirildi. Söhbət zamanı ailə-qadın, gender bərabərliyi, təhsil,

ətraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparıldı. Bakıda Fransız Liseyinin fəaliyyətinin məmnunluq doğurduğu qeyd olundu,

Şərqdə hüquq elminin ilk dəfə Azərbaycanda tədris edildiyi bildirildi. Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif dövrlərdə Fransada keçirilən mədəniyyət

tədbirlərinin əhəmiyyəti vurğulandı.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın birinci xanımı Brijit

Makronu ölkəmizə səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.

AZƏRTAC

Birinci vitse-prezident Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozy ilə görüşüb

□ Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Parisdə Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozy ilə görüşüb.

Görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərindən məmnunluq ifadə olundu. Bu səfərin Fransa-Azərbaycan əlaqələrinin inkişafına töhfə verdiyi bildirildi. Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

AZƏRTAC



Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frank Riyster ilə Orsey muzeyini ziyarət edib



□ Martin 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frank Riysterin müşayiəti ilə Parisin Orsey muzeyini ziyarət edib.

Fransanın mədəniyyət naziri Frank Riyster Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşıladı. Parisin Orsey muzeyi ilə tanışlıq zamanı Azərbaycanın



Birinci vitse-prezidentinə məlumat verildi ki, Fransa paytaxtının ən yaraşlıq binalarından olan və əvvəllər Paris-Orlean marşrutu üzrə işləyən qatarların stansiyası kimi fəaliyyət göstərən bu bina artıq Orsey muzeyi adlanır. Bu gün Parisin, həmçinin Avropanın ən çox ziyarət edilən mədəniyyət ocaqları sırasında olan Orsey muzeyi Sena çayının sahilindədir və 1898-1900-cü illərdə inşa edilib. Paris arxitekturasının ən gözəl nümunələrindən olan Orsey muzeyi 1978-ci ildən tarix-memarlıq abidəsi

kimi qorunur. Ümumiyyətlə, bu muzey şöhrətinə görə Parisdə ilk üçlükdə, dünya üzrə isə 10-luqda qərarlaşıb. Əsasən impressionist və postimpressionist kolleksiyalardan tərtib olunan muzeydə il ərzində müxtəlif tədbirlər - konsertlər, tamaşalar, dəyirmi masalar təşkil olunur. Muzeyi il ərzində 4 milyona yaxın insan ziyarət edir. Əsasən fransız və Avropa sənətkarlığına dair nadir incəsənət nümunələrinin toplandığı muzey 1848-1915-ci illərdə ərşəyə gələn heykəltəraşlıq, rəsm, mebel və fotolardan

ibarət məşhur kolleksiyalara sahibdir. 1986-cı ildə açılışı olan Orsey muzeyində dünya şöhrətli rəssamlardan Monenin, Deqanın, Renuarin əsərlərinin kolleksiyası daha çox ziyarətçilərin diqqətini çəkir. Onların əsərlərində XIX əsr Avropa həyatının müxtəlif gələrləri əks olunub. Bu əsərləri maraqlı edən ən mühüm məqam da elə budur. Avropa cəmiyyətlərinin inikası olan bu sənət nümunələrində o dövr üçün nadir sayılacaq rəssamlıq texnikalarına da rast gəlinir.

Qeyd edək ki, Azərbaycan ilə Fransa arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı daim diqqət mərkəzindədir və bu sahədə əməkdaşlıq ikitərəfli münasibətlərdə mühüm istiqamət təşkil edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkələrimiz arasında mədəni

əməkdaşlığın inkişafında hər zaman müstəsna rol oynayıb. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyət proqramı nəticəsində dünya mədəni irsinin Fransadakı ən gözəl nümunələri bərpa olunub. Buna misal olaraq Parisdə Versal sarayının parkındakı kümbəyəri abidələrin, Strasburqda XV əsrə aid katedralın beş vitrininin bərpasını, Luvr muzeyində İslam İncəsənəti Departamentinin yaradılmasını göstərmək olar. Bununla da bu abidələr məhz Azərbaycanın səyləri nəticəsində yenidən dünya mədəni xəzinəsinə daxil olub. Ona görə də ölkəmizin, xüsusilə də Heydər Əliyev Fondunun fəaliyyəti xaricdə, həmçinin Fransada hər zaman rəğbətlə qarşılanıb.

AZƏRTAC

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa Milli Assambleyasının sədri Rişar Ferran ilə görüşü olub



□ Martin 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa Respublikası Milli Assambleyasının sədri Rişar Ferran ilə görüşü olub.

Fransa Milli Assambleyasının sədri Rişar Ferran Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşıladı. Mehriban Əliyeva Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun sədri və müşavirlər ilə görüşdü.

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransa Milli Assambleyasının sədri Rişar Ferranın görüşü oldu. Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edildi.

Rişar Ferran ölkələrimizin parlamentləri arasında əlaqələrin inkişafında maraqlı olduqlarını bildirdi. O, zəngin tarixə və mədəniyyətə malik ölkəmizin Fransada daha yaxşı tanınması üçün fransız deputatların Azərbaycana səfərlərinin əhəmiyyətini vurğuladı.

Birinci vitse-prezident Mehriban Əliyeva ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin önəmindən danışdı, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Mehriban Əliyeva bu cür səfərlərin ölkəmizi daha yaxından tanımaq və Azərbaycan haqqıqlarını fransız ictimaiyyətinə çatdırmaq üçün yaxşı fürsət yaratdığını bildirdi. Mehriban Əliyeva milli dəyərlərə



sadiq olan ölkəmizdə tarixlə müasirliyin gözəl sintezinin yaradıldığını diqqətə çatdırdı.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Milli Assamb-

lejasının sədri Rişar Ferranı Bakıya səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.

AZƏRTAC

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşüb



□ Martin 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşü olub.

Nazir Brüno Lömer Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rolu olduğunu bildirdi. Birlikdə işləməyə hazır olduqlarını qeyd edən nazir Brüno Lömer dedi ki, Fransa yeni texnologiyalar sahəsində ölkəmizə töhfələr verə bilər. "Total"-in Azərbaycanda fəal rol oynadığını bildiren fransalı nazir nəqliyyat, kənd təsərrüfatı sahələrində də təcrübələrini bölüşə biləcəklərini qeyd etdi. O, iki ölkə arasında əməkdaşlığı möhkəmləndirməyi təklif etdi.

Azərbaycanın Birinci vitse-prezidenti

Mehriban Əliyeva ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa böyük önəm verildiyini bildirdi və bunun üçün yaxşı zəmin olduğunu vurğuladı. Mehriban Əliyeva ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, ancaq mövcud iqtisadi əməkdaşlığın real potensiala cavab vermədiyini vurğuladı. Bildirdi ki, tezliklə konkret layihələrin həyata keçirilməsinə başlanılmalıdır.


Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının rolunun əhəmiyyətinə toxunaraq, cari

ildə bu komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyini qeyd etdi. Mehriban Əliyeva Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömerin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığa böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Fransalı nazir Hökumətlərarası İqtisadi Komissiyanın cari ildə iclasının keçirilməsi təklifini yüksək qiymətləndirərək, may ayında Avropada seçkilərdən sonra ölkəmizə səfərə gəlməyə imkanı olacağını dedi. Bildirdi ki, Fransa ilə əlaqələr həm də ölkəmizin Avropa İttifaqı ilə yaxınlaşmasına böyük töhfə verə və Azərbaycanın Avropa İttifaqına inteqrasiyası üçün pəncərə rolunu oynaya bilər.

AZƏRTAC

Azərbaycan ilə Dağıstan arasındakı əlaqələr uğurla inkişaf edir



parlament sədri qeyd edib. Ötən ilin iyununda görkəmli siyasi xadim Məhəmməd-Salam Umaxanovun 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirakını xatırladan Oqtay Əsədov bu səfəri zamanı dağıstanlıların azərbaycanlılara dərin hörmətlə yanaşdıqlarının şahidi olduğunu söyləyib.

Azərbaycan və Dağıstan xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıklarını söyləyən Xalq Məclisinin sədri Xızrı Şıxəidov deyib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önəm verilir.

Söhbət zamanı münasibətlərimizin genişlənməsində parlamentlərin rolu xüsusi qeyd olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli və digər rəsmi şəxslər iştirak ediblər.

AZƏRTAC

əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açıq. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrə də öz təsirini göstərməkdədir. Bu gün Azərbaycanda Rusiya kapitallı 700 müəssisə fəaliyyət göstərir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard ABŞ dollarından çox olub. Sevin-dirici haldır ki, Azərbaycan ilə Dağıstan birgə investisiya layihələrini həyata keçirmək üçün kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq edirlər”, - deyə

□ **Martin 12-də Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxəidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.**

Milli Məclisin sədri Oqtay Əsədov ölkələrimiz arasında çox qədim dostluq və qonşuluq münasibətlərinin olduğunu deyib. Bildirib ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarımızın rəsmi səfərləri və görüşləri böyük rol oynayır.

Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayan Oqtay Əsədov bildirib ki, bu əlaqələrin qurulmasında Dağıstanın da xüsusi rolu var. “Bu gün Azərbaycan ilə Dağıstan arasındakı münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər

Prezidentimiz mədəniyyətə qayğısı ilə də DÜNYAYA NÜMUNƏ GÖSTƏRİR



– **Mən möhtərəm Prezidentimiz İlham Əliyevin teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının artırılması ilə bağlı sərəncam imzalaması xəbərini televiziyadan eşidəndə çox sevindim.**

Hesab edirəm ki, bu mühüm qərar ölkəmizdə teatrın, incəsənətin inkişafına, bu sahədə çalışan yaradıcı insanların gərgin əməyinə, istedad və bacarıqlarına göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir.

Azərbaycan xalqı qədim mədəniyyətə, o cümlədən zəngin teatr ənənələrinə sahib olan yüksək mədəni xalqlardan biridir. Təsəddüfi deyil ki, müsəlman Şərqində ilk teatr, ilk opera

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə teatr sənətinin daha da inkişaf etdirilməsi, teatr və konsert müəssisələrində çalışan işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması ilə bağlı qərarı ölkə ictimaiyyəti, ziyalılar arasında dərin razılıq hissi ilə qarşılanıb. Bu barədə Milli Məclisin deputatı, görkəmli yazıçı-dramaturq Hüseynbala Mircəfəzadə qəzetimizin əməkdaşına demişdir:

məhz bizim ölkədə yaranaraq özünün yüksək inkişaf mərhələsinə çatmışdır. Bu, çox qürurverici haldır. Axi, hər bir xalq, millət, ilk növbədə öz mədəniyyəti, incəsənəti ilə tanınır və sevilir.

Təqdirəlayiq haldır ki, bu gün müstəqil Azərbaycanda dövlət və özəl teatr və konsert müəssisələrinin geniş şəbəkəsi mövcuddur. Bu yaradıcılıq təşkilatlarında öz peşəsinin vurgunu olan yüzlərlə, minlərlə fədakar sənət adamı çalışır. Bu insanları, onların ailələrini sevindirməkdən yaxşı, xeyrixah iş nə ola bilər?!

Qəlbimdən dilimə axan bu sözləri tam səmimi deyirəm: Yalnız böyük ürək sahibləri, ədalətli dövlət xadimləri milli mədəniyyətin, onun aparıcı sahəsi olan teatrın inkişafı üçün çalışan fədakar insanların istedadına, əməyinə lazımı dəyər verməyi, qiymətləndirməyi bacarırlar. Azərbaycan xalqının və dövlətinin lideri cənab İlham Əliyev məhz belə

tarixi şəxsiyyətlərdəndir! Prezident mədəniyyətə qayğısı ilə də dünyaya nümunə göstərir.

Xoşbəxtlikdən, Azərbaycan teatrı ilə məni qırıqlmaz yaradıcılıq əlaqələri bağlayır. “Xəcalət”, “Vıdcanın hök-mü”, “Gəncə qapıları”, “Vəsiyyət” kimi pyeslərim Azərbaycanın aparıcı teatrlarının səhnəsində uğurla tamaşaya qoyulub. Mənə xüsusiylə yaxın, doğma olan bu insanların sevincinə ürəkəndən şərik olur, onların hər birini bağrıma basıram.

İnanıram ki, Azərbaycan teatr və incəsənət müəssisələrində çalışan yaradıcı insanlar çox hörmətli dövlət başçımızın bu diqqət və qayğısından ruhlanaraq, bundan sonra daha böyük həvəslə çalışacaqlar.

Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”

Mədəniyyətimizə yeni nəfəs verildi

“Mən hələ də möhtərəm Prezidentin bir qrup mədəniyyət işçiləri ilə görüşünün təsiri altındayam. Dövlət başçımız bu görüşü ilə mədəniyyətimizə yeni nəfəs verdi.” Bu sözləri bizimlə söhbətdə Xalq artisti Rafiq Əzimov dedi. Bildirdi ki, Prezident İlham Əliyev mədəniyyətimizin əsl himayədarıdır. Mən uzun illərdir ki, teatrdə, kinoda çalışıram.

Prezident Azərbaycanın sənət adamlarına yüksək qayğı göstərir. Onların sosial vəziyyəti ildən-ilə yaxşılaşır. Görün, son illər nə qədər mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar, Prezident təqaüdü verilib, onlar mənzillərlə təmin olunublar. Rafiq müəllim onu da əlavə etdi ki, bu qayğıdan mənə də pay düşüb. Prezidentin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşam, Prezident təqaüdüçüyəm. Milli Teatr Günü ərzində dövlət başçısı Azərbaycan te-

atrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzaladı. Sərəncama əsasən, teatrlara vəsait ayrıldı. Bunlar hamısı onu deməyə əsas verir ki, ölkəmizdə mədəniyyət siyasəti yüksələn xətlə inkişaf edir. Dövlət başçımız martın 11-də “Azərbaycan Respublikasında teatr və konsert müəssisələrində çalışan işçilərinin sosial müdafiəsinin gücləndirilməsi

haqqında” daha bir sərəncam imzalamışdır. Həmin sərəncamda bu sahədə çalışan işçilərin əməkhaqlarının 50 faiz artırılması nəzərdə tutulur. Xalq artisti bildirdi ki, bu, sənət adamlarının məsuliyyətini artırır. Biz görək cənab Prezidentin bu qayğısına yüksək yaradıcılıq uğurlarımızla cavab verək. Azərbaycanın müstəqilliyi yolunda inamla fəaliyyət göstərən hörmətli Prezidentimizə uğurlar arzulayıram və mədəniyyətə, incəsənətə belə yüksək qayğısına görə “Çox sağ olun!” - deyirəm.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

Sosialyönümlü proqramlar xüsusi diqqət mərkəzindədir

Güldəstə MƏMMƏDOVA, evdar xanım:

– Azərbaycan dövləti həmişə vətəndaşının yanında olub. Dövlət başçısı bunu atdığı addımlar, həyata keçirilən layihələr, icra edilən proqramlar, aparılan sosial islahatlar və əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması yolunda reallaşdırılan sosialyönümlü tədbirlərlə dəfələrlə sübut edib. Ötən il keçirdiyi müşavirələrdə, vətəndaşlarla görüşlərində 2019-cu ilin daha çox sosialyönümlü olacağını bildirən Prezident cari ilin ilk günlərindən etibarən verdiyi vadi yerinə yetirmişdir.

Dövlət başçısının “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli sərəncamına uyğun olaraq, sosial müavinətin məbləğinin yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata qaldırılması mənə şamil olunacaq. Az qala iki dəfəyə yaxın artırılan bu vəsait, hər halda, səhhətində problem olan insanlar üçün əlavə köməkdir.

Prezidentin son vaxtlar imzaladığı sərəncamlar bir sıra sahələri əhatə edir. Minimum əməkhaqqı alanlar,

Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilə struktur islahatlarının davam etdirilməsi ilə yanaşı, əhalinin sosial təminatının gücləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi ilə başladı. Hər bir vətəndaşın layiqli yaşayış səviyyəsini təmin etmək, cəmiyyətdə sosial fərqliliyi aradan qaldırmaq zərurətindən irəli gələn fərman və sərəncamlar imzalandı. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı kateqoriyaların məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, vaxtilə tikilmiş, lakin rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşdirilməsi, problemlı kreditlərin həll olunması, bir sözlə, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təəcəssümüdür. Sərəncamların şamil edildiyi insanlar dövlət başçısına minnətdarlıqlarını belə bildirirlər.

tələbələr, 18 yaşına qədər əlilliyi olanlar və onlara qulluq edənlər, şəhid ailələri və digərləri üçün ödənilən vəsaitlər hiss olunacaq qədər artırılıb.

Torpaqlarımızın işğal altında olduğu bir vaxtda, bu qədər iş çoxluğunun arasında sosial vəziyyəti qənaətbəxş olmayan insanları düşünərək, onların rifahının yaxşılaşması yolunda yorulmadan çalışan Prezidentimizə cənaətlə və uzun ömür arzulayıram. Allah



Məqsədyönlü siyasətin MƏNTİQİ DAVAMI

□ **Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemlı kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla vətəndaşların kredit problemini birdəfəlik həll etdi. Dövlətimizin başçısı bununla da xalq xidmətin ən yüksək nümunəsini göstərdi.**



Ölkə rəhbərinin imzaladığı sözügedən sənəd barədə aşağıda söylənilən fikirlər də bunun bariz ifadəsidir.

Cavad Hüseynov, Xırdalan şəhəri, 27-ci məhəllə, 2 “B” sayılı binanın sakini, təqaüddü:

– Kreditlərin ödənilməsi problemlər yaranandan sonra insanlar maddi sıxıntılarla üzləşdilər, psixoloji bir duruma düşdülər. Adamlarda banklara qarşı mənfi münasibət formalaşdı. Əslində bu vəziyyət dövlət başçısını da narahat edirdi və çıxış yolları aranırdı. Ölkə rəhbəri fiziki şəxslərin problemlı kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayandan sonra işə ümidsizliyə son qoyuldu.

Burada bir məqamı da xatırlatmaq istədim. Bankdan götürdüyüm krediti ödəyə bilmədiyim üçün məhkəməyə verilmişdim. Problemin həlli ilə bağlı çox düşündü-düşünsəm də çıxış yolu tapa bilmirdim. Cənab Prezidentə minnətdaram ki, ailəmizin bu narahatlığına son qoydu, məhkəmədə olan iş dayandırıldı.

Köçəri Ramazanov, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 16 sayılı binanın sakini:

– Prezident İlham Əliyev ölkəyə rəhbərliyinin bütün dövrlərində həyata keçirdiyi tədbirlərlə, gerçəkləşdirdiyi sosial islahatlarla sübut edib ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində ölkə vətəndaşları, on-

ların mənafeyi dayanır. Problemlı kreditlərlə bağlı imzaladığı müvafiq fərman da bu fikri bir daha təsdiqlədi. İnsanların cənab Prezidentin onları heç vaxt darda qoymayacağı, bundan sonra da üzləşilən bütün narahatlıqların aradan qaldırılacağı inamını daha da gücləndirdi.

Bax, elə buna görə də hazırda ölkəmizdə çox möhkəm əsaslara malik xalq – iqtidar birliyi, həmrəyliyi yaşadır. Xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti öz əməli fəaliyyəti ilə dəstəkləyir, dövlətimizin başçısına çox böyük etimad bəsləyir, dəstək göstərir. Bəli, indi hər hansı bir çətinliyi olan vətəndaş əmindir ki, o, tək deyil, cənab İlham Əliyevin köməyli onun qarşılaşdığı problem tez bir zamanda həll edilir, lazımı addımlar atılır.

Əsəd Əbdürrəhmanov, Göygöl rayonunun Balçılı kənd sakini:

– Son iki il ərzində manatın məzənnəsinin ABŞ dolları qarşısında zəifləməsi fonunda banklardan xarici valyutada kredit götürən vətəndaşlarımız kreditlərin ödənilməsi ilə bağlı kifayət qədər ciddi problemlərlə üzləşmişdi. Bütün bunlar əhalinin yaşayış səviyyəsinə, eləcə də, bank sektorunun, işgüzar münasibətlərinin inkişafına öz mənfi təsirini göstərmişdi.

Dövlət başçısının fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemlı kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə bu narahatlığa son qoyuldu. Bununla da insanların 2015-ci ildən bəri gözlədikləri qərar verildi.

Beləliklə, respublikada sistemli şəkildə aparılan islahatların davamı olan bu mühüm əhəmiyyətli fərmanın icrası həm vətəndaşlarımızın sosial rifah halının yaxşılaşmasına, dövlətə inamının artmasına, mülhüm təsir göstərəcəkdir, eyni zamanda, dövlət-özəl sektor münasibətlərinin və biznes mühitinin inkişafında əhəmiyyətli rol oynayacaq.

Hazırladı: V.BAYRAMOV, “Xalq qəzeti”

DÖVLƏTİMİZ VƏTƏNDAŞININ mənafeyini hər şeydən üstün tutur



Əməkhaqqı, pensiya və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, mütəmadi olaraq əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, azatminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, məktəb və xəstəxanaların tikintisi, səhiyyə, təhsil sahələrinin, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım və pensiya sisteminin təkmilləşdirilməsi sahəsində atılan addımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir.

Ölkədə sosial sahədə görülən işlərin miqdarı təəssüfverici deyil, lakin təkcə maas və pensiyaların, o cümlədən minimum əməkhaqqının son 15 ildə bir neçə dəfə artırıldığına nəzər salmaq kifayətdir. Həmin müddətdə

□ **Azərbaycanda sosial siyasətin fasiləsiz və davamlı şəkildə həyata keçirilməsi Prezidentlə cəmiyyətimizdə dövlət başçısına olan inam və etimad formalaşdıran ən təsirli faktordur. Hakimiyyətlə xalq arasında anlaşma və etimad məsələsində Azərbaycanın hətta inkişaf etmiş ölkələrin reytinglərində ən yüksək pillələri tutması məhz sosial siyasətin dəqiqliyi və əhatəliliyi hesabına əldə olunmuş nəticədir. Dünyada çox az ölkə tapılır ki, sosial siyasətin təzahür formalarının müxtəlifliyinə görə Azərbaycanla müqayisə oluna bilsin.**

maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı 6,5 dəfə artıb. Ötən il də Prezidentin müvafiq sərəncamları ilə bütün növ pensiyalar, təqaüdlər və sosial müavinətlər artırılmışdır.

Prezidentin sərəncamı ilə martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının 180 manat müəyyən edilməsi birbaşa əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Həmin sərəncamın imzalanması ölkədə çalışan 600 min nəfərin əməkhaqqının artırılması deməkdir. Yəni, qanunla dövlət sektorunda çalışan 450 min nəfərlə yanaşı, özəl sektordakı çalışan 150 min nəfərin də əməkhaqqı 180 manatdan aşağı olmayacaq. Bir sözlə, martın 1-dən özəl sektor üzrə bütün işçilərin əmək müqavilələrində müvafiq dəyişikliklər edərək minimum əməkhaqqını 180 manata çatdırılmalı və bu dəyişikliyi rəsmiləşdirməlidirlər.

Dövlət başçısı ölkədə əhalini narahat edən bütün sosial-iqtisadi məsələləri bilir və onları

daim diqqət mərkəzində saxlayır. Onların həlli istiqamətində ciddi tapşırıqlar verir, nəticəsi ilə şəxsən maraqlanır. Məsələn, şəhid ailələrinə, istisnasız olaraq, bərdəfəlik müavinətlərin verilməsi, həmin kateqoriyaya aid olanlara müavinətin 242 manatdan 300 manata, həmçinin Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata qaldırılması, məcburi köçkünlərlə bağlı geniş inşaat proqramlarının icrası bu istiqamətdə görülən işlərin təsdiqidir.

Prezident İlham Əliyevin imzaladığı digər sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği bu il aprelin 1-dən 50 faiz artırılıb ki, bu da dövlət başçısının həmin kateqoriyadan olanların sosial problemlərinin həllinə göstərdiyi növbəti qayğıdır.

Dövlət başçısının “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli sərəncamına uyğun olaraq, sosial müavinətin

məbləğinin yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata, I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə 110 manata, sağlamlıq imkanları məhdudd 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə isə ailə üzvlərinin hər biri üçün 68 manatdan 80 manata qaldırılması nə qədər ailənin bütövlüyünə köməkdir.

Həmin sərəncamla müharibə əlillərinə də Prezident təqaüdü mənəblərinin I qrup əlilliyə görə 182 manatdan 250 manata, II qrup əlilliyə görə 158 manatdan 230 manata, III qrup əlilliyə görə 121 manatdan 210 manata qaldırılması təmin ediləcək. Həmçinin sonad əlillik, ümumi xəstəlik hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qazanın ləğvi ilə əlaqədar səbəblərdən bağ verildikdə I qrup əlilliyə görə sosial müavinət alanlara, Prezident təqaüdü mənəblərinin əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən

əlillər istisna olmaqla) də şamil olunmasını və həmin təqaüdü mənəblərinin 73 manatdan 100 manata qaldırılmasını nəzərdə tutur.

Bununla yanaşı, son aylarda dövlət başçısının imzaladığı fərman və sərəncamlara əsasən, 100 minə yaxın tələbənin təqaüdü mənəblərinin artırılması, minimum pensiyaların 38 faiz artaraq 116 manatdan 160 manata qədər qalması və bunun müqabilində 223 min insanın pensiya təminatının yaxşılaşdırılması dövlətin bu təbəqəyə göstərdiyi diqqətin ayıni sübutudur.

Uzun illər ərzində vətəndaşlara narahat edən problemlərdən biri kimi vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi məsələsinin həlli haqqında imzalanan fərman da minlərlə vətəndaşın sevinirdi. Çünki imzalanmış fərman əsasında bu məsələ həll olunmuş hesab edilmişdir. Yaxın gələcəkdə inanırıq ki, müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəceklər.

Problemlı kreditlərin həlli isə minlərlə ailənin kredit yükünü yüngülləşdirdi. Prezidentin həmin fərmanı ilə 800 min nəfərin kredit problemi bərdəfəlik həll edildi. İlham Əliyev vətəndaşlara bank arasında etimad mühitini bərpa etdi, məhkəmə çəkişmələri vətəndaşın xeyrinə həll olundu. Bu fərmanla bir daha sübut olundu ki, Azərbaycan dövləti qarşısında onun vətəndaşının mənafeyindən üstün heç nə yoxdur.

Arzu BAĞIROVA, “Regional Hüquqi və İqtisadi Birliyinə”

Bakıda keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransla bağlı növbəti hazırlıq iclası olub

□ **Martin 12-də Nazirlər Kabinetində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakıda keçirilməsi ilə bağlı görülən işlərin əlaqələndirilməsi və təşkilati məsələləri üzrə Təşkilat Komitəsinin iclası keçirilib.**

Iclasda Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təşkilat Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf edən dövlətə çevildiyini deyib. Bildirilib ki, ölkə inkişaf etdikcə, beynəlxalq tranzit marşrutları artıqca narkotiklərin qeyri-qanuni dövriyyəsi sahəsində də təhlükələr çoxalır. Narkotiklərlə

Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın ölkəmizdə keçirilməsi narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması baxımından əhəmiyyətli olacaq. Bu sahədə çalışan mütəxəssislərimiz beynəlxalq ekspertlərin təcrübələrindən yararlanacaqlar. Baş nazirin müavini son üç ayda konfransa hazırlıq işləri ilə bağlı aidiyyəti qurumların sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Sonra Narkotiklərlə Mübarizə



üzrə 36-cı Beynəlxalq Konfransın keçirilməsi ilə əlaqədar yaradılan işçi qrupunun rəhbəri

Natiq Məmmədov görülən işlərə bağlı məlumat verib. Sonda aidiyyəti qurumlara

müvafiq tapşırıqlar verilib.

AZƏRTAC

Daxili Qoşunlar istənilən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir



Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaradılmasından 27 il ötür. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramla yad edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsinə ucaldımlar "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub. Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının abidəsi ziyarət edilib.

Daha sonra Daxili Qoşunların Baş İdarəsində əlamətdar hadisə - növbəti ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə Daxili Qoşunların döyüş bayrağı salona gətirilib. Ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda, xidməti borclarını yerinə yetirərək qəhrəmancasına həlak olmuş hərbi qulluqçuların və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov qurumun

yanarması, inkişafı və bu günü barədə geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Qoşunların torpaqlarımızın müdafiəsi məqsədilə döyüşə başladığı ilk gün – 1992-ci ilin 12 mart tarixi ümummilli lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli fərmanı ilə Azərbaycan Respublikasının Daxili Qoşunları Günü elan olunub.

Daxili Qoşunların tarixinin parlaq hadisələr zəngin və Vətənimizin yeni tarixi ilə sıx bağlı olduğunu diqqətə çatdıran nazir müavinini xalqa və dövlətə sədaqətlə xidmət edən Qoşunların hərbi qulluqçularının polis orqanlarının əməkdaşları ilə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirdiklərini vurğulayıb. O, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların 672 hərbi qulluqçusunun şəhid olduğunu, 1173 nəfərin yaralandığını, 9-nun itkin düşdüyünü, hərbi qulluqlardan 9 nəfərinin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü qeyd edib.

Məruzəçi bildirib ki, 1994-cü ildən başlayaraq Daxili

Qoşunlarda idarəetmənin təkmilləşdirilməsi, döyüş və peşə hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, normativ hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirilib. Planlı şəkildə aparılan müvafiq işin nəticəsi olaraq, komandirlərin və idarəetmə orqanlarının fəaliyyətinin səmərəliliyi, hərbi hissələrin döyüş qabiliyyəti, əsgər və zabiblərin vətənpərvərlik ruhu daha da yüksəlib, mənəvi-psixoloji durumu əhəmiyyətli dərəcədə möhkəmlənib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların yaranmasının 27-ci ildönümünü münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səmimi təbriklərini, ən xoş arzularını tədbir iştirakçılarna çatdırıb. O, ulu öndər Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyi sisteminin əsas struktur qurumlarından olan Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, məhz əbədiyaşar liderin xüsusi diqqət və qayğısı ilə formalaşmış inkişaf etdiyini məmnunluqla xatırladı.

Ramil Usubov dövlətimizin başçısının ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını fəxriyyətlə yerinə yetirməyə qadir peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini,

maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün məqsədyönlü tədbirlər həyata keçirdiyini, hərbi hissələrin ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edildiyini bildirib. Qeyd edib ki, ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasında şəxsi heyətin özünəməxsus rolu var.

Daxili Qoşunların inkişafı üçün qəbul edilən qərarların, Prezidentin 2019-cu il 7 mart tarixli müvafiq sərəncamları ilə daha 16 hərbi qulluqçunun dövlət mükafatları ilə təltif olunmasının, iki nəfərə isə ali zabit rütbəsinin verilməsinin, bayram ərəfəsində hərbi qulluqçuların məaşlarının artırılmasının şəxsi heyət tərəfindən minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılandığını vurğulayan nazir deyib ki, ölkə rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidmətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır.

Nəzərə çatdırılıb ki, Daxili Qoşunlar 1997-ci ildən Türkiyənin Jandarma Qüvvələri Baş Komandanlığı ilə sıx əməkdaşlıq edir. Nazir R.Usubov əldə edilmiş uğurlarda danılmaz roluna, təmənnaşz yardımlarına görə dost və qardaş dövlətin Jandarma Qüvvələri Baş Komandanlığının rəhbərliyinə, hərbi mütəxəssislərinə təşəkkürünü bildirib.

General-polkovnik Ramil Usubov əminliklə bildirib ki, Daxili Qoşunların bütün şəxsi heyəti respublikamızda asayişin, daxili təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafehlərinin hüquqazidd əməllərdən qorunmasında bundan sonra da səy və bacarığını əsirgəməyəcək.

Daxili Qoşunların yaranmasının 27-ci ildönümü ilə əlaqədar bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında dövlətimizin başçısının sərəncamları, daxili işlər nazirinin və nazir müavininin – Daxili Qoşunların komandanının imzaladıqları əmrilər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri təqdim edilib.

Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəli

14 mart 2019-cu il

1. Bakı şəhəri, Yasamal rayonu
2. Mingəçevir şəhəri
3. Ağdam rayonu
4. Ağdaş rayonu
5. Biləsuvar rayonu
6. Cəbrayıl (Biləsuvar) rayonu
7. Hacıqabul rayonu
8. Kürdəmir rayonu
9. Qazax rayonu
10. Qəbələ rayonu
11. Quba rayonu

15 mart 2019-cu il

1. Bakı şəhəri, Binəqədi rayonu
2. Yevlax rayonu
3. Ağstafa rayonu
4. Bərdə rayonu
5. Cəlilabad rayonu
6. Göyçay rayonu
7. Xaçmaz rayonu
8. Xocavənd (Beyləqan) rayonu
9. Neftçala rayonu
10. Oğuz rayonu
11. Ucar rayonu

Qeyd: Qəbullaş şəhər və rayonlarda saat 10:00-da başlayır.



Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bolqarıstanın Baş naziri ilə görüşüb

Bolqarıstanda səfərdə olan Azərbaycanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov martın 12-də bu ölkənin Baş naziri Boyko Borisov ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan-Bolqarıstan dostluq münasibətlərinin inkişafında

məmnunluq ifadə olunub, müxtəlif strukturlar, o cümlədən Müdafiə nazirlikləri arasında görüşlərin keçirilməsi yüksək qiymətləndirilib. Bunun ölkələrimiz arasında mövcud siyasi, iqtisadi, mədəni əlaqələrin, hərbi sahədə əməkdaşlığın tərəqqisi üçün yeni imkanlar açdığı qeyd edilib.

Tərəflər beynəlxalq terrorizm, ekstremizmin bütün növləri, təcavüzkar separatizm və beynəlxalq təhlükəsizliyə, sabitliyə təhdid təşkil edən amilləri pisləyib, onlara qarşı mübarizədə beynəlxalq səylərin səmərəliliyinin artırılmasının zəruriliyini xüsusi vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Cahangir ƏSGƏROV: AZAL Boeing korporasiyası ilə sıx əlaqə saxlayır

Boeing-737 MAX-8 təyyarəsinin Efiopiyada qəzaya uğramasının təhqiqatı ilə əlaqədar Azərbaycan Respublikasının milli aviadaşıyıcısı Boeing korporasiyası ilə sıx əlaqə saxlayır.

"AZAL"-ın prezidenti Cahangir Əsgərov jurnalistlərin çoxsaylı suallarına cavab olaraq bildirmişdir ki, Boeing 737 MAX-8 hava gəmiləri ilə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində bir çox oxşar məqamlar müəyyən edilmişdir – hər iki təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hadisələrin səbəblərinin ilkin versiyası – laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır.

Onun sözlərinə görə, AZAL aviashirkəti ilə Boeing korporasiyası arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd Boeing 737 MAX-8 tipli təyyarə gətiriləcəkdir.

"Biz Boeing korporasiyasında çalışan

amerikalı mütəxəssislərlə bu məsələ ilə bağlı sıx əməkdaşlıq edirik. Yeni təyyarənin proqram təminatında hər hansı qüsurlar aşkar edildikdə, həmin qüsurlar ölkəmizə çatdırılanadək tamamilə aradan qaldırılacaqdır. Bu məsələ bizim daimi nəzarətimiz altında olacaq", – deyər Cahangir Əsgərov bildirmişdir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti bildirir ki, 29 oktyabr 2018-ci il tarixdə və cari ilin 10 mart tarixində bu tip iki təyyarə qəzaya uğramışdır. Bir sıra aviashirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edildikdə Boeing 737 MAX-8 tipli təyyarələrin istismarını müvəqqəti dayandırdıqlarını bildirmişlər.

"Xalq qəzeti"

"Bizim həyət" layihəsi çərçivəsində daha iki həyətin açılışı reallaşmış



□ **Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmis "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan daha iki həyət sakinlərin istifadəsinə verilib.**

Yenilənmiş həyətlər Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi və Səbail rayonu, Cəmil Həsənov küçəsində, ümumilikdə 2 min nəfərdən çox sakinin yaşadığı binaları əhatə edir.

"Bizim həyət" layihəsinin əsas məqsədi

Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekolojiyasının süstününü təşkil edən yaşılıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşamaq şəraitinin yaradılmasıdır. Layihə

çərçivəsində abadlaşdırılan həyətlərdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkətə nəzər alınmış, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman qurğuları, şaxmat və uşaqlar üçün oyun meydançıları, söhbətqah və oturmaqahlar, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb.

Meydançıların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürməsinə, sağlamlıqlarının möhkəmləndirilməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə, o cümlədən onlarda sisteməlik idmanla məşğulolma vərdişinin yaranmasına nail olmaqdır.

Sakinlərin istəkləri nəzərə alınaraq yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 200 ağac əkilib və 1000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

Layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələr IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

R.TAHİR, "Xalq qəzeti"

Heydər Əliyev Beynəlxalq Aeroportunda hava hərəkətinin təşkili üzrə yeni texnologiyalar tətbiq ediləcək

□ **Madrid şəhərində World ATM Congress 2019 tədbiri çərçivəsində "Azəraeronaviqasiya" HHİ (AZANS) direktoru Fərxan Quliyev və aviasiyada kommunikasiya və informasiya texnologiyaları sahəsində aparıcı təşkilat olan SITA-nın vitse-prezidenti Stefan Eqli arasında görüş keçirilmişdir.**

Görüşün yekunlarına görə "Azərbaycan Respublikasının aeronaviqasiya sistemində rəqəmsal texnologiyaların tətbiqi üzrə texniki qərar" adlı sənəd imzalanmışdır.

ATC Data Link "Hava-Yer" məlumat ötürmə sistemi sayəsində AZANS bölgədə pilot və dispetçer arasında rabitə yaradılması və Azərbaycan Respublikasının hava məkanından istifadə edən aviashirkətlər üçün meteoroloji məlumatların ötürülməsinin, aeronaviqasiya məlumatının generasiyasının asanlaşdırılması sahəsində ATIS, D-VOLMET, DCL və CPDLC kimi müasir rəqəmsal texnologiyaların istifadə etməyə başlayan ilk Hava Hərəkəti İdarəsi olmağı planlaşdırır.

Bundan başqa, Madrid şəhərində World ATM Congress 2019 çərçivəsində



"Azəraeronaviqasiya" HHİ (AZANS) "EHANG" və "Abraham Technologies" LTD şirkətləri ilə birgə Yeni nəsil pilotsuz aparatların uçuşlarının idarə olunması və nəzarət sisteminin unikal layihəsini təqdim etmişdir.

Pilotsuz Uçan Aparatların Uçuşlarının İdarə Olunması və Nəzarət Mərkəzi Heydər Əliyev Beynəlxalq Aeroportunda yaradılacaqdır. Sistem mövcud avtomatlaşdırılmış hava hərəkətinin idarə olunması sistemində tam inteqrasiya olunacaqdır.

"Azərbaycan Hava Yolları"nın tərkibinə daxil olan AZANS HHİ Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsini həyata keçirir. AZANS hər gün 500-dən çox hava gəmisinə xidmət göstərir, onlardan 300 hava gəmisini Azərbaycan ərazisindən keçən tranzit reyslər yerinə yetirir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti bildirir ki, SITA aviasiya rabitəsi sahəsində geniş xidmətlər spektrini, habelə hava hərəkətinin idarə olunması üzrə həlli yollarını təqdim edir.

Aviashirkətlər və hava gəmiləri istehsalçıları ilə əməkdaşlıq edərək SITA aviadaşıma- lar sahəsində innovasiyaların tətbiqi məqsədilə əlavələr və xidmətlər tərtib edir.

"Xalq qəzeti"

1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmə veriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanının icrası istiqamətində mühüm addım olaraq Novruz bayramına qədər 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmənin verilməsi təmin ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumatda bildirilir ki, nazirlikdə fəaliyyət göstərən Komissiyanın növbəti iclasında həmin şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. Onların siyahısı müvafiq ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib.

Dövlət başçısının 28 yanvar 2019-cu il tarixli fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə vərəsələri 11000 manatdan az siqorta ödənişi almış şəhid hərbi qulluqçuların və şəhid polislərin vərəsələri də daxil edilib.



Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268-ə çatıb.

İndiyədək artıq 5491 şəhidin 7894 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

Samirə ƏLİYEVA, "Xalq qəzeti"

Bolqarıstanla Azərbaycan arasında yaxşı münasibətlər uğurlu hərbi əməkdaşlığın əsasıdır.



Uğurlu hərbi əməkdaşlığa əsas var

Trend-in məlumatına görə, bunu Bolqarıstanın Baş naziri Boyko Borisov bu ölkədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovla görüşündə deyib.

Görüş zamanı tərəflər hərbi əməkdaşlığın dərinləşdirilməsi, birgə təlimlərin keçirilməsi, eləcə də hərbi təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.

Baş nazir qeyd edib ki, Bolqarıstan NATO-nun üzv ölkəsidir və özünün müdafiə qabiliyyətinin inkişafı üçün ciddi səylər göstərir.

Görüşdə, həmçinin Bolqarıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Botsev və müdafiə nazirinin müavini Atanas Zapryanov iştirak ediblər.

"LUKOyl"un prezidenti sanksiyaların şirkətə təsirini qiymətləndirib

Rusiyanın neft-qaz sektoruna qarşı texniki sanksiyalar "LUKOyl"un və ümumilikdə sahənin işinə mənfi təsir göstərüb, lakin məhdudiyyətlərə uyğunlaşmaq mümkündür.

"LUKOyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov Hyus-tonda keçirilən "CERAWeek" neft-qaz konfransında bildirib ki, biz sanksiya rejimini hiss edirik. Bu, yalnız Rusiya şirkətlərinin fəaliyyətinə mənfi təsir göstərmir. Mürəkkəb yataqların işlənməsinə istiqamətləndirilmiş və "Total" ilə birgə yaratdığımız iri məəssisə dağıldı. Dəniz əməliyyatları üçün avadanlıqların alınması sanksiya nizamlayıcısı ilə razılaşdırılır".

Şirkət prezidenti qeyd edib ki, sanksiyalar şirkət üçün həll edilməyəcək problemlər yaradır. Onun sözlərinə görə, hələ beş il əvvəl yerli şirkətdə avadanlıqların payı 42 faiz təşkil edirdi, bu gün isə bu göstərici



70 faizə bərabərdir: "Bu gün sanksiyalar bizim üçün ziyandır, mənfi təsir edir. Lakin biz ümid edirik ki, vəziyyət bundan sonra yüngülləşməyə başlayacaq".

"Xalq qəzeti"

İran Qarabağ münəqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlıdır

Bunu İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib. M.Pakayinin sözlərinə görə, Azərbaycan və Ermənistan razılaşdığını halda İran iki ölkənin mənafeyi çərçivəsində münəqişənin həllinə çalışmağa hazırdır.

dəmir yolunun inşasına başlanıldığını bildirib.

Azərbaycan və İran arasında yükdaşıma tariflərinin azaldılması məsələsinə toxunan M.Pakayin qeyd edib ki, məsələ birgə komissiyanın iclasında növbəti dəfə müzakirə ediləcək və yekun qərar veriləcək.

"Xalq qəzeti"



Energetika Nazirliyindən aldığımız məlumatda bildirilir ki, indiyə kimi 14 ölkənin yüksək səviyyədə iştirakı təsdiqlənib. Nazirlərin Birgə Monitoring Komitəsinin (JMMC) iclasında OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə yanaşı, OPEC Konfransının prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo

OPEC+in Bakı iclasında 14 ölkə iştirakını təsdiqləyib

Martin 17-18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Müştərk Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitoring Komitəsinin (JMMC) 13-cü iclasları keçiriləcək.

Fernandes, JMMC-nin sədri, Saudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əbdüləziz Əl Fəhəl iştirak edəcəklər. Tədbirdə OPEC üzvlərindən Əlcəzairi energetika naziri Mustafa Qituni, BƏƏ-ni energetika və sənaye naziri Suheyli Əl-Mazrui, Küveyti neft, elektrik və su naziri Xəlid Əl-Fadhel, İraqı baş nazirin müavini, neft naziri Təmmər Əl-Qadban, Nigeriyanı neft ehtiyatları naziri Emmanuel Kaçikvu, Kongoçu neft nazirinin müşaviri Jean Baptiste Pouti,

Liviyanı isə Milli Neft Korporasiyasının idarə heyətinin sədri Mustafə Sanalla təmsil edəcək. Qeyri-OPEC ölkələrindən isə Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak, Qazaxıstanın energetika naziri Kanat Bozumbayev, Sudanın neft və mineral naziri Əzhəri Abdalla, Bəhreynin neft nazirinin müşaviri Nəssər Əl-Sovaidi və Bruneynin energetika və sənaye nazirinin müavini Matsateji Sokia-vin iştirakı nəzərdə tutulub.

Ölkə Prezidentinin məqsədyönlü enerji siyasətinə uyğun olaraq neft bazarında

balansın qorunması və qiymət sabitliyinə nail olmaq məqsədilə Azərbaycanın OPEC təşəbbüsünə ilk vaxtlardan qoşulması və tənzimlənmə prosesində fəal rolunu OPEC Katibliyi tərəfindən yüksək qiymətləndirilib, OPEC Azərbaycan əlaqələrinin inkişafını təmin edib. OPEC tədbirlərindən birinin Bakıda keçirilməsi təklifi də bu əməkdaşlıq çərçivəsində məhz Azərbaycan Prezidenti tərəfindən ötən il martın 18-də OPEC Baş katibi Məhəmməd Barkibdonun ölkəmizə səfəri zamanı irəli sürüldü. Bu təklif OPEC+ ölkələri tərəfindən müsbət qarşılanaraq, neft bazarının vəziyyətinə dair toplantıların cari ilin martında Bakıda keçirilməsinə razılıq verilib.

Samirə ƏLİYEVA, "Xalq qəzeti"

Hakimiyyət çevrilişi məzmun və mahiyyət etibarilə Ermənistanla heç bir yenilik gətirmədi. Səfil durumda olan, dərin sosial-iqtisadi böhran keçirən işğalçı ölkə əvvəlki mövqeyindən əl çəkmədi. Baş nazir postunu ələ keçirən Nikol Paşinyan sələflərindən miras qalan forpost öhdəliklərini yerinə yetirməyə, Rusiya ilə Qərbdə var-gəl etməyə və əvvəlki Dəqiq Qarabağ münəqişəsinin həlli istiqamətində danışıqları ölü nöqtədə saxlamaq üçün Azərbaycana qarşı sərsəm bəyanatlar verməyə davam dedi.

Ermənistanın müdafiə naziri David Tonoyanın verdiyi iştirak bəyanatı bu baxımdan diqqəti cəlb edir. Hərbi sahədə ixtisaslı kadr olmayan, müli əsaslarla müdafiə naziri vəzifəsinə təyin olunan D.Tonoyanın Ermənistan ordusunun hücum mövqeyinə keçid etməsi ilə bağlı növbəti sərəsəmləməsi, həqiqətdən də, Azərbaycan Müdafiə Nazirliyinin cavab bəyanatında qeyd etdiyi kimi, sırf qeyri - peşəkarlıqla bağlı olan məsələdir. Ermənistan ictimaiyyətində Aprel döyüşlərindən sonra yaranmış böyük ruh düşkünlüyünü bununla unudurmaq, orduya inamı qaytarmaq, guya, yeni səhifə açmaq istəyən D.Tonoyana Azərbaycan Müdafiə Nazirliyinin Günnüt əməliyyatı xətilatması heç də təsadüfi sayıla bilməz. Çünki Serj Sarkisyan hakimiyyəti dövründə baş verən və rejim dəyişikliyinə gətirib çıxaran Aprel döyüşlərindən fərqli olaraq Günnüt əməliyyatı yaxın tarixə məhz Paşinyan iqtidarının ilk hərbi məğlubiyyəti kimi daxil olub.

Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşləri o, müdafiə nazirinin müavini olduğu vaxtda, həmçinin, Günnüt əməliyyatı zamanı artıq müdafiə naziri olarkən "hücumla keçmək" istəyən erməni ordusunun döyüş meydanından necə qaçdığına şahid olmuşuq: "Onun hərbi sahədə diletant olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, bu populist fikirlər yalnız daxili auditoriya üçün nəzərdə tutulub və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir".

Vurğulanıb ki, Azərbaycan Ordusunun bütün istiqamətlərdə erməni ordusundan üstün olduğunu və imkanlarının müqayisəedilməz olduğunu Tonoyan özü etiraf edib: "Yaxın gələcəkdə Ermənistan ordusunun Azərbaycan Ordusunu nəinki ötür-keçmək, hətta onunla heç bir sahədə müqayisə olunmaq perspektivi belə yoxdur".

Azərbaycan Xarici İşlər Nazirliyindən isə bildirilib ki, Ermənistan rəsmilərinin belə ucuz təbliğat xarakterli bəyanatları ilə Azərbaycanı qorxutmaq mümkün deyil: "Ermənistan nazirinin fikri 1990-cı illərin əvvəllərində başı daxili çəkişmələrə qarışan və bu fürsətdən istifadə edərək torpaq-

larını zəbt etdikləri Azərbaycan müstəqilliyinin ilk illərinə getməsin. Bu gün Azərbaycan ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında kifayət qədər güclü, peşəkar və işğal olunmuş torpaqları azad etmək əzmində və iqtidarında olan vətənpərvər Silahlı Qüvvələrə sahibdir. Azərbaycanın güclü iqtisadiyyatı, uğurlu daxili və xarici siyasəti onu bölgədə danılmaz liderə çevirib".

Qeyd olunub ki, Ermənistan müdafiə nazirinin ölkəsinin 27 il öncə işğal etdiyi Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinin soyqırımının ildönümü günü Ermənistanın hücum silahları alması ilə əlaqədar bəyanatla çıxış etməsi Ermənistanın açıq təcavüzkar siyasətinin bariz göstəricisidir: "2016-cı ilin əvvəllərdə Günnüt əməliyyatı hətta əlaqədar konkret planlar müzakirə edildiyi halda, məhz Ermənistan tərəfinin hücum xarakterli yeni hərbi doktrinə qəbul etməsi və aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutması, məlum Aprel hadisələrinin baş verməsinə gətirib".

Bildirilib ki, erməni müdafiə nazirinin bu bəyanatı kimin sülh istədiyini, kimin isə işğalçılıq siyasəti yürüdərk hücum xarakterli silahlar almasını beynəlxalq ictimaiyyətə aydın şəkildə nümayiş etdirir. Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsində yarıdan sepa-paraçı rejimin nümayəndəsi, özünü "prezident müşaviri" adlandıran Tigran Abramyan da soydaşından heç də geridə qalmadığını, həm də onun tənqidat xarakterli bəyanatları ilə ondan ümumi tapşırıqların verildiyini nümayiş etdirir. T.Abramyan qoşunların təmas xəttində hazırkı durumu şərh edərək, vəziyyətin qiymətləndirilməsi üçün çoxsaylı amillərin nəzərə alınmalı olduğunu və Azərbaycanın təmas xəttində, guya, qeyri-stabilitlik yarada biləcək fəaliyyət göstərdiyini iddia edib. "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin

Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev T.Abramyanı cavabında qeyd edib ki, işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münəqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlara xələl gətirən yersiz və qeyri-konstruktiv açıqlamaları artıq təəccüb doğmur: "Tigran Abramyanın və qondarma rejimin diqqətinə çatdırıram istərdim ki, münəqişənin sülh yolu ilə birdəfəlik tənzimlənməsinin yeganə yolu işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və oradan qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına geri dönüşü

sədr, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Bakıda yüksək səviyyədə Tonoyana xətilədilməlidir ki, əgər özünün dediyi kimi, o, Ermənistanın iqtisadi və demografik imkanlarını Azərbaycandan geri qaldığını etiraf edərsə, müharibənin nəticəsini də buna uyğun hesablamalıdır: "Tonoyana deyilməlidir ki, siz 2 milyonuzsa, biz 10 milyona yaxınq və ağılınz Azərbaycanda 1990-ların xaos illərinə getməsin, bu dəfə müharibə tək Qarabağı əhatə etməyəcək, Dağlıq Qarabağdakı döyüşlərin üstünə Naxçıvan, Qazax, Tovuz, Gədəbəydan, yeni haradan mümkündürsə, zərbələr endiriləcək. Siz hansısa istiqamətdən hücumla keçəcəksinizsə, biz həmin yerdə müdafiə olunub, başqa yerlərdən

Ermənistanı qurtaran Rusiyanın peşqəş verdiyi rəqətlər və qırıcı təyayrələrdir. Təsədüfi deyil ki, Tonoyan Ermənistanın bu yaxınlarda Rusiyadan güzəştli kredit hesabına 4 yeni qırıcı təyayra alacağını bildirib. Bu, iktibası ifadədir. Tonoyan biza Rusiyanın kimin yanında olduğunu xətilədilir".

Bütün bunların ardınca Ermənistan baş nazirinin İrana səfər etməsi, orada ermənilərlə görüşdə Dağlıq Qarabağ münəqişəsinin həll prosesinə uyğun olmayan bəyanatlar səsləndirməsi, qeyri-konstruktiv mövqeyini nümayiş etdirməsi Azərbaycana qarşı tənqidatın mərkəzində kimin dayandığını ortaya qoyub. Paşinyan

zaman bu suala cavab verəcəyik ki, birinci bu suala Azərbaycan cavab versin".

Paşinyan Tehrandakı çıxışında müharibə ehtimalına da toxunub: "Kimsə düşünürsə ki, Qarabağ problemini güc yolu ilə həll etmək olar, kökündən yanılır. Bunu deyən anlamalıdır ki, qarşısında təkə Ermənistanı yox, bütün dünya ermənilərini görəcək".

Politoloq E.Şahinoğlu hesab edir ki, bu adam danışıqlara hazır deyil: "Paşinyan az qala qışqırır ki, "məndən əl çəkin". Belə isə boş danışıqlarda vaxt itirməyin mənası varmı? Danışıqların imitasiyasından imtina edib doğru bildiyimiz yolla getməliyik. O, bizi dünyada

qədər könüllü gəlmişdi". Politoloq qeyd edib ki, İranda "Qarabağ Ermənistanındır. Son" şüarının səslənməsinə şərait yaradılırsa, Tehrandə, Təbrizdə, Ərdəbilə və digər şəhərlərdə "Qarabağ Azərbaycanındır. Vassalam" şüarının da səslənməsinə böyük ehtiyac var.

Proseslərin gedışı isə onu deməyə əsas verir ki, cənub azərbaycanlıları İran rejiminin bu hərəkətlərinə göz yummaq fikrində deyillər. Paşinyanın Tehran səfərindən, burada verdiyi bəyanatlardan hiddətlənən soydaşlarımız öz etirazlarını səsləndirər, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu

bəyan edir, bu istiqamətdə ciddi kampaniya aparmğa başlayırlar.

Təsədüfi deyil ki, Paşinyanın Tehrandə ermənilərlə görüşüyü "Ararat" idman-sağlamlıq kompleksinin ön divarında azərbaycanlıların bu iyrendiklərə etirazı öz əksini tapıb. Soydaşlarımız həmin binaya "Qarabağ Azərbaycanı ayrılmaz parçasıdır" yazaraq, Təbrizin "Traktor" klubu ilə İsfahanın "Sepahan" klubu arasında keçirilən futbol qarşılaşmasında "Qarabağ bizimdir, bizim qalacaq" şüarı səsləndirməklə Ermənistanı və onun havadarlarına öz hiddətlərini ifadə ediblər.

Bütün bunlar onu deməyə əsas verir ki, işğalçı ölkə ilə yaxınlıq heç bir dövlətə yaxşı heç nə vəd etmir. Əksinə, münəqişə ilə bağlı beynəlxalq hüquq və ədalətə zidd addımların atılmasının həmin dövlətlərə qarşı Qərb dövlətləri və ABŞ-in sanksiya siyasətinə qoşulmayan, hərtərəfli dəstəyini əsirgəməyən Azərbaycanla münasibətlərə xələl gətirir. Əvəzində yaxın və uzaq gələcəkdə heç bir ciddi perspektiv vəd etməyən Ermənistanla əlaqələrdə maraqlı tərəf kimi özünü göstərir, daxili naraizliqları daha da artırır.

Əlbəttə ki, bütün bunlar Azərbaycanın Dağlıq Qarabağ münəqişəsinin həlli ilə bağlı ədalətli mövqeyinə təsir edə bilməz. Lakin işğal siyasətinə görə regional layihələrdən təcrid olunan, ağır iqtisadi vəziyyətdə olan, orduya diqqət ayıra bilməyən Ermənistanın əvvəlki hakimiyyəti kimi Paşinyan iqtidarı da destruktiv mövqeyindən əl çəkməyə, oxşar əqibətə üzlişəcəyi heç kimdə şübhə doğmur.

Nəriman HƏSƏNOV

Paşinyana Günnüt xətilatması: Sarkisyanın xələfinin ilk hərbi məğlubiyyəti

ilə mümkündür. Bunun əvəzinə, qondarma rejimin təmsilçilərinin dili ilə qeyri-konstruktiv atmosfer yaradılması qəbuləilməz haldır".

T.Gəncəliyev vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münəqişəsi ilə bağlı hazırda aparılan danışıqların ruhuna və formatına zidd olaraq, qondarma rejimin nümayəndələrinin danışıqlara cəlb edilməsi ilə bağlı T.Abramyanın səsləndirdiyi tənqidat xarakterli fikirlər və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının bərabərhuquqlu icmalar olduğunun qeyd edilməməsi Ermənistanın münəqişənin birdəfəlik sülh yolu ilə həllində maraqlı olmadığını göstərir: "Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistanına qarşı" işi üzrə verdiyi bir daha təsdiq edir ki, qondarma rejim bilavasitə Ermənistanın təsiri altındadır və onun siyasəti, maliyyə və hərbi dəstəyi sayəsində mövcuddur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sadə ermənilər də bu işğalçı siyasətdən əziyyət çəkirlər". Məsələyə münasibət bildirən "Atlas" Araşdırmalar Mərkəzinin

hücum edəcəyik. Əks-hücumlar total xarakter daşıyacaq. Budəfəki müharibəni işğala son qoyulmayana qədər dayandırmaq da mümkün olmayacaq".

E.Şahinoğlunun sözlərinə görə, Tonoyan da anlayır ki, Azərbaycan milyardlarla dollarla silahı və hərbi texnikanı anbarlarda saxlamaq üçün almır, onlardan istifadə olunacaq: "Bunun qarşılığında əlacsız qalan Tonoyan yalnız bunu deyir: "Ermənistan silahların alınmasında miqdara yox, keyfiyyətə üstünlük verəcək". Miqdara üstünlük vermək üçün pulun olmalıdır, o da yoxdur.



Tehrandə deyib ki, "mən Dağlıq Qarabağın əvəzinə danışıq bilmərəm, Bakı birbaşa Qarabağ erməniləri ilə danışıqlar aparmalıdır".

Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi iki görüşdən nəticə çıxmadığını belə izah edib: "Danışıqlarda nəticə yoxdur. Vəsiqəçilər mənə "hansı güzəştlərə hazırınız" sualını ünvanlayanda onlardan soruşuram ki, Azərbaycan hansı güzəştlərə hazırdır? Biz o

yaşayan ermənilərin bir yumruq kimi işğal altındakı torpaqları "müdafiə" edəcəyi ilə qorxutmağa çalışır. Hal-buki, mövcud durumu ondan yaxşı bilən eks-prezident Robert Koçaryan bu yaxınlarda deyib ki, Qarabağda müharibə gedəndə xaricdə yaşayan ermənilərdən barmaqla sayılacaq

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kəltəvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.

Elm xadimlərimiz

problemlərə qeyri-standart yanaşması ilə fərqlənirdi. Mübaligəsiz demək olar ki, Aşef müəllim keçmiş SSRİ məkanında müttəfiq respublikaların əraziləri daxilində məhsuldar qüvvələrin səmərəli yerləşməsi kimi çox mühüm sosial-iqtisadi problemin ilk əsaslı tədqiqatçılarından biridir.

Aşef müəllimin tədqiqatının problemləri və istiqamətləri mərhələ-mərhələ dəyiş-mişdir. Bu baxımdan onun yaradıcılığını bir-birini qarşılıqlı surətdə tamamlayan dörd mərhələyə bölmək olar. Birinci mərhələ 1952-1957-ci illəri əhatə edir. Bu mərhələdə onun yaradıcılığı əsasən

Azərbaycan iqtisadiyyatının inkişaf məsələləri" (2002), "Həyat insanlara xidmət edəndə və onlara səmimi olanda daha mənalı və cəlbədidir" (2011) kimi çoxsaylı monoqrafik əsərləri bu gün də oxucular, mütəxəssislər tərəfindən rəğbətlə qarşılanır.

Aşef Nadirovun yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da böyük xidmətləri vardır. O, 20 ilə yaxın AMEA-nın iqtisadiyyat İnstitutunda doktorluq dissertasiyaları müdafiə şurasının sədr müavini və sədri olmuşdur. Bilavasitə onun rəhbərliyi ilə 50-ə qədər elmlər namizədi və elmlər doktoru müdafiə etmişdir. Aşef Nadirovun 10 idən çox

Musa Salam oğlu Məmmədov

Azərbaycanın aqrar sektoruna ağır itki üz vermişdir.

Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, birinci müavini, Dövlət Aqrar Sənaye Komitəsinin sədri (1984-1989), iqtisad elmləri doktoru, respublikanın Əməkdar aqronomu, Dövlət mükafatı laureatı Musa Salam oğlu Məmmədov 1932-ci il iyulun 15-də Qəbələ rayonunda qulluqçu ailəsində anadan olmuşdur. O, 1948-ci ildə Qəbələ orta məktəbini, 1952-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini əla qiymətlərlə bitirib aspiranturaya daxil olmuşdur.

1956-cı ildə dissertasiyanı müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almış, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim və dosent, institutun tədris-təcrübə təsərrüfatının direktoru, prorrektor vəzifələrində işləmişdir.

1964-cü ildən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 1970-ci ildən nazir müavini, "Azərkəndkimya" Elm-İstehsalat Birliyinin sədri, 1984-cü ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1986-cı ildən sədrin birinci müavini və Dövlət Aqrar Sənaye Komitəsinin sədri olmuş, 1989-2001-ci illər Respublika Məşə Təsərrüfatı İstehsalat Birliyinin sədri, 2004-



2017-ci illərdə isə Baş nazirin müşaviri vəzifələrində çalışmışdır.

Azərbaycan SSR Ali Sovetinin (X-XII çağırış) deputatı olmuşdur. Kənd təsərrüfatının və meşə təsərrüfatının müxtəlif sahələrinin inkişafı ilə əlaqədar 40 elmi əsərin və monoqrafiyanın müəllifi olmuşdur.

Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı", "Oktyabr İnqilabı", iki dəfə "Şərəf Nişanı" ordeni və müxtəlif medallarla təltif olunmuşdur. 2 dəfə Respublika Ali Sovetinin Fəxri fərmanı, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iki qızıl, iki gümüş və Bürünc medalları ilə, iki dəfə sərginin Fəxri diplomları, Elm və Texnika üzrə Dövlət mükafatı laureatı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 24 iyun sərəncamı

ilə Musa Salam oğlu Məmmədova Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdü verilmişdir.

Ölkəmizdə aqrar islahatların həyata keçirilməsində, sahənin inkişafı məqsədilə strategiya və konsepsiyaların hazırlanmasında, yüksək ixtisaslı kadr hazırlığında bilavasitə iştirak etməklə mühüm töhfələr vermişdir.

Respublikanın Əməkdar aqronomu, səmimi insan Musa Salam oğlu Məmmədovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına və dostlarına başsağlığı dileklərini çatdırır, səbr diləyirlər.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin kollektivi

Təlimlər zamanı döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib



Genişmiqyashlı təlimlərin planına əsasən, təlimlərdə iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumatda deyilir ki, döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromları və meydançalarına çıxarılıb.

Hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.

"Xalq qəzeti"

Reaktiv artilleriya divizionları atəş mövqelərini tutublar



Genişmiqyashlı təlimlərə cəlb edilən raket və artilleriya qoşunlarının bölmələri marş keçirərək atəş mövqelərini tutublar.

Müdafiə Nazirliyindən verilən məlumatda deyilir ki, təlimlərin məqsədinə uyğun olaraq ehtiyat atəş



"Xalq qəzeti"

BİLDİRİŞ

"Xalq qəzeti"-nin 27 yanvar və 8 fevral 2019-cu il tarixli nömrələrində Ağstafa Rayon İcra Hakimiyyətinin 2019-cu ildə rayonda yollarının təmiri işlərinin satın alınması məqsədilə dərc

Tender komissiyası

Hövsan sakinləri "Açıq mikrofon" qarşısında

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı sakinlərin şikayət və təkliflərini dinləmək məqsədilə "Açıq mikrofon" formatında növbəti görüş keçirib. Tədbir Hövsan qəsəbəsi, Elman Qasimov küçəsində 15, 15A, 15B, 15V binaların həyatında reallaşdı.

Birbəşə dialoq Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü və Bakı şəhər üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə gerçəkləşən, təmsiriz həyatların abadlaşdırılmasına yönəldən "Bizim həyat" layihəsi çərçivəsində yenidən qurulan 540 ailənin, o cümlədən, 1942 nəfər sakinin məskunlaşdığı həyatda təşkil olunub.

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, habelə xidmət sahələrinin rəhbərləri, Hövsan qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri iştirak ediblər.

Başçı İlqar Abbasov əvvəlcə sakinlərə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul

edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilən qərarlar, o cümlədən, minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid varəssinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin, eləcə də şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmərtəbəli binalarda mənzillərin sənədləşdirilməsi, eyni zamanda, problemlə kreditlərlə bağlı vətəndaşların maliyyə yükünün azaldılması kimi istiqamətlərdə həyata keçirilən tədbirlər, verilmiş mühüm göstərişlər barədə ətraflı məlumat verib.

Mindən artıq sakinin iştirakı ilə



keçən görüşdə 50-dən artıq sakinin şikayət və təklifi dinlənilib, həllini gözləyən problemlər barədə söhbət açılıb.

Müraciətlər əsasən küçə və yolların asfaltlanması, işıqlandırılması, su və kanalizasiya şəbəkəsinin qurulması, evlərin sənədləşdirilməsi və digər mövzularda bağlı olub.

Görüşdə, eyni zamanda, sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydın-şəfəqlə qatırılıb, çətinliklərin aradan qaldırılması istiqamətində əlaqədar



gü millə dəyərləri qorumağa və onları gələcək nəsillərə ötürməyə çağıran Nurlana Əliyevaya deyib: "Uzun illər xalqımızın həyata, gələcəyə inam hissini, torpağa bağlılığını formalaşdıran Novruz bayramı ulu öndər Heydər Əliyevin milli dəyərlərimizə və adət-ənənələrimizə göstərdiyi diqqət və

BSU-da "İlaxır çərşənbə səfirlərlə"

Bakı Slavyan Universitetində (BSU) Yel çərşənbəsinə həsr olunmuş "İlaxır çərşənbə səfirlərlə" adlı təntənəli tədbir keçirilib.

Bayram tədbirində Bolqarıstanın Azərbaycanıdakı səfiri Nikolay Yan-kov, Yunanıstanın Azərbaycanıdakı səfiri Nikolaos Kanellos, Türkiyənin Azərbaycanıdakı səfirinin xanımı Məltəm Özorali, Rusiyanın Azərbaycanıdakı səfirinin mədəniyyət işləri üzrə məsləhətçisi İqor Yeronin, Ukraynanın Azərbaycanıdakı səfirinin birinci katibi Georgiy Selskiy, Milli Məclisin sədr müavini Bahar Muradova, Milli Məclisin deputatı Səhəbə Qafarova, Azərbaycan Rus İcmasının sədri, deputat Mixail Zabelin, "Kaspi" mətbuat və təhsil mərkəzinin rəhbəri Sona Veliyeva, təhsil eksperti, professor Şəhər Əsgərov və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BSU-

nun rektoru rektoru, professor Nurlana Əliyeva, hər il olduğu kimi bu il də ya-zır gəlişinin BSU-da xüsusi ab-hava ilə qarşılandığını bildirib. Novruzun ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən söhbət açıb. Rektor vurğulayıb ki, Azərbaycan xalqı əsrlər boyu Novruz bayramını xüsusi təntənə ilə qeyd edib, milli adət-ənənələri öz qəlbində yaşadıb. Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsində bütün dünyaya nümunə olduğunu qeyd edən N. Əliyeva xalqımızın milli adətlerini, süfrə mədəniyyətini dün-ya xalqlarına sərgiləmək məqsədilə xarici ölkə səfirlərinin tədbirə dəvət olunduğunu diqqətə çatdırıb. Dünyada sülh və birgəyaşayışın təmin edilməsi məqsədilə hər kəsi Novruzun aşıladi-

Xarici xəbərlər

Norveç

Ən çox silah satan ölkələr

Norveçdə yerləşən Stokholm Beynəlxalq Sülh Araşdırma-ları İnstitutu dünya üzrə ən çox silah satan ölkələrin adlarını açıqlayıb. Qeyd olunur ki, 2014-2018-ci illər ərzində silah satışının ümumi həcmi əvvəlki 4 illə müqayisədə 7,8 faiz çoxalıb. Siyahıda ilk yerləri ABŞ, Rusiya, Fransa, Almaniya və Çin tutur.



Bütövlükdə, dünya üzrə ən böyük silah id-xalçısı Səudiyyə Ərəbistanıdır. Belə ki, son 4 ildə dünyada silahların 12 faizini Ər-Riyad alıb.

Xəbəri "Euronews" yayıb.

ABŞ

Aeroportlarda üztanıma sistemi



2021-ci ildə ABŞ-ın 20 aeroportunda ölkə vətəndaşları da daxil ol-maq, bütün sərhədlərin üz-tanım aparatın-da yoxlanılması nəzərdə tutulur. Gömrük və sərhəd nəzarəti xidmətləri bu sistemin tətbiqi üzərində fəal iş aparır.

Yeri gəlmişkən, üztanıma sistemi artıq Atlanta, Nyu-York, Boston, San-Xose, Çikaqo və Hyus-ton aeroportlarında tətbiq olunub. Yeni texnolo-giyanı Delta, JetBlue, British Airways, Lufthansa ı American Airlines kimi iri aviashirkətlər də dəstəkləyir.

Məlumatı "The Associated Press" verib.

Çin

"Təmiz avtomobil"lərin satışı artıb

Çində elekt-rik enerjisi də daxil olmaqla, yeni enerji mənbələrindən istifadə edən avtomobillərin (new energy vehicles - NEV) istehsalı və satışı artıb.



Belə ki, bu ilin fevralında istehsal və satış ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq, 50 və 53,6 faiz artıb. Ötən ay ölkədə 52 min 900 NEV satılıb.

Qeyd edək ki, keçən il ümumilikdə 1,26 mil-yon ədəd bu növ avtomobil satılıb.

Xəbəri "Sinxua" yayıb.

Braziliya

12 nəfər həyatını itirib



Braziliyanın San-Paulu ştatına və onun ətraf ra-yonlarına yağan güclü yağışlar nəticəsində azı 12 nəfər həyatını itirib. Bildirilir ki, torpaq sürüşməsi zamanı binaların uçulması nəticəsində azı 5 nəfər ölüb. Daha 3 nəfər yağış suları axınlarında batıb. Ölənlər arasında bir yaşlı körpə də var.

Ştatın qubernatoru Joau Doria sakinləri zərurət olmadan evlərini tərk etməməyə çağırıb.

Məlumatı CNN verib.

Hazırladı:
M.ABDULLAYEV,
"Xalq qəzeti"

Küveytdə rəy sorğuları:

"Ərdoğan ən populyar əcnəbi liderdir"

Son bazar günü Küveytdə əhali arasında keçirilən rəy sorğularının nəticələrinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əcnəbi liderlər arasında "ən populyar dövlət xadimi" adlandırılıb. Sorğu yerli nüfuzlu "Al-Qabas" qəzetinin redaksiyası tərəfindən təşkil olunub.



Qeyd edək ki, rəy soruşulanların 64 faizi Türkiyə dövləti başçısının daxili və xarici siyasətini dəstəklədiklərini bildiriblər. Sorğunun ümumi nəticələrinə görə, R.T.Ərdoğanın sonrakı ikinci xarici populyar lider Çin Prezidenti Si Sinpin hesab olunub.

Xatırladaq ki, Türkiyə ilə Küveyt arasında son illər bir sıra sahələrdə, o cümlədən iqtisadi, ticari, müdafiə sənayesi, eləcə də siyasi əməkdaşlıq istiqamətində mühüm sazişlər imzalanıb.

Türkiyə Prezidenti 2017-ci ildə Küveytə rəsmi səfər edib. Prezident R.T.Ərdoğan və Küveyt Əmiri Şeyx Sabah al-Əhməd əl-Cabər al-Sabah iki dövlət arasında iqtisadi və regional əlaqələri gücləndirmək üçün müzakirələr aparıblar. Liderlər birbaşa sərmayələrin artırılması, elm və texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandum imzalayıblar.

Xatırladaq ki, Küveyt dövləti bir müddət əvvəl

Qətlə bağlı yaranan böhran zamanı Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya daxil olsa da, rəsmi Dohani birmənalı ola-raq dəstəkləyən Türkiyə ilə əlaqələrini normal vəziyyətdə saxlamağa çalışıb.

Yeri gəlmişkən, Qəter ətrafında problemın çözülməsində R.T.Ərdoğanın mühüm rol oynaması müasir ərəb dünyasında razılıq hissi ilə qarşılanıb.

M.HACIXANLI,
"Xalq qəzeti"

İmperator tacını oğluna təhvil verir



Yaponiya imperatoru Akihito taxt-tacını oğlu, valiahd Naruhitoya ötürmək üçün ənənəvi mərasimlərin icrasına başlayıb. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, imperator Akihito öz taxt-tacını bu il aprelin 30-da Naruhitoya təhvil verəcək.

Mərasim zamanı əvvəlcə saraydakı Kasikodokoro məbədinə gələn imperator girişdə Yaponiya hökmdarları sülaləsinin ulu anası kimi qəbul olunan ilahə Amaterasuya xitabən taxt-tacını təhvil verəcəyi barədə dua oxuyub.

Daha sonra əlahəzrət imperator sələflərinə və müxtəlif tanrılara həsr olunan Koreyden və Sinden ibadətqahlarını da ziyarət edib.

İmperator taxt-tacını təhvil verəcəyi

gün – aprelin 30-da sözügedən məbədi bir daha ziyarət edəcək.

Qeyd edək ki, 2017-ci ilin dekabr ayın-da imperator ailəsi işlərinə dair komissiya 85 yaşlı Akihitonun bu il aprelin 30-da taxt-tacdən çəkilməsinə, mayın 1-də isə 59 yaşlı şahzadə Naruhitonun da taxt-taca qalxaca-ğı barədə qərar vermişdi. Yeni imperatorun taxta çıxmasına bir ay qalmış hökumət yeni dövrün adını bəyan edəcək. Akihitonun hakimiyyət dövrünün adı Heysey, yəni Barış dövrüdür.

Rövşən ATAĞİŞİYEV, "Xalq qəzeti"

"Brexit"lə bağlı sazişin mətnində dəyişiklik edilməsi barədə razılıq əldə edilib. Bu barədə Britaniya Baş naziri aparatının rəhbəri Devid Lidington jurnalistlərə açıqlamasında bildirib.

"Brexit" üzrə sazişə dəyişikliklər ediləcək

Böyük Britaniyanın Baş naziri Tereza Mey ilə Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker ara-sında baş tutan görüşdə Britaniyanın Avropa İttifaqı tərkibindən çıxmasına dair sövdələşməyə hüquqi cəhətdən dəyişiklik etmək öhdəliyi təmin edilib.

Devid Lidington həmçinin əlavə edib ki, Britaniya hökuməti ölkə parlamentinə iki yeni sənəd təqdim etmək niyyətindədir.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"



"Azercell" ödənişsiz göz müayinələri təşkil edir

məqsədilə yaradılan "Mobil Göz Kliniki"nin xidmətlərindən eyni zamanda ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanırlar. Bu ilin fevral ayında klinikanın həkimləri Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən "Müşfiq" Əlil Uşaqlara Yardım İctimai Birliyinin 5 sayılı Bərpa və Sosiooloji Mərkəzinə səfər ediblər. Layihə çərçivəsində 25 uşaq oftalmoloji müayinədən keçib. Ehtiyacı olan şəxslərə la-zımı müalicə yazılıb və müvafiq eynəklər təyin edilib.

Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və

müalicə tədbirləri "Azercell"nin dəstəyi ilə "Xəzər Qayğıkeş-lik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyətə başladığı gündən "Mobil Göz Kliniki" pay-taxt Bakı daxil olmaqla, Azərbaycanın əksər ra-yonlarda yerləşən uşaq və ahıllar evlərini, məktəbləri gəzib və 7500-ə yaxın şəxsə xidmət göstərib. Məlumat üçün qeyd edək ki, 2018-ci il ərzində "Azercell" "Mobil Göz Kliniki"ndə 1368 nəfər müayinədən keçib.

"Xalq qəzeti"

BİLDİRİŞ

"Xalq qəzeti"nin 7 və 21 fevral 2019-cu il tarixli nömrələrində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi- Metodiki və İxtisasartırma Mərkəzinin lot-3. İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlərin satılınması üçün dərc edilmiş açıq tenderində malgöndərənlərin sorğusu əsasında kommersiya təklifinin və təkliflərin təminatı sənədlərinin qəbulu vaxtı 10 aprel 2019-cu il saat 16.00-dək uzadılır.

Təklif zərflərinin açılışı isə 11 aprel 2019-cu il saat 12.00-da keçiriləcəkdir.

Tender komissiyası



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnəmə 022273

Yeni dünya nizamı: siyasət və idarəetmə

Fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasovun "Yeni dünya nizamı: siyasət və idarəetmə" kitabı çapdan çıxıb.

Yenidən nəşr olunan bu kitabda bəşəriyyətin yaşa-dığı dərin böhran, müasir dünyanın üzvləşdiyi global problemlər və çağırışlar nəzərdən keçirilir, aparıcı dünya güclərinin rəhbər tutduqları "geosiyasi realizm" in qeyri-qənaətbəxş yanaşma olduğu, onun xalqların maraqlarına cavab vermədiyi, əxlaq və zəkanı mühasirəyə aldığı göstərilir. Ədalətli dünya nizamının, qanəedici davranış kodeksi-nin, məqbul global siyasi arxitekturanın formalaşma-sı namına yeni fəlsəfənin və müvafiq epistemoloji zəminlərin, bəşəri siner-

getik dünyagörüşünün zərurəti əsaslandırılır. Bu mövqedən çıxış edərək adekvat təsəvvürlər, ideya və prinsiplər sistemi təklif olunur.

Xüsusi diqqət cəmiyyətin inkişaf vektorunu və dinami-kasını, təbiətini və sima-sını müəyyənləşdirən meqatrend məsələsinə yetirilir. Dünya təcrübəsi, böyük reformatorların həyata keçirdikləri is-lahatlar təhlil edilir və ümumiləşdirmələr aparılır, optimal milli meqatren-din müəyyənləşdirilməsi və reallaşması üçün

zəruri şərtlər, meyar və imperativlər aydınlaşdırılır. Əsər dünya problemləri, idarəetmə və geosiyasetlə, sosial fəlsəfə və idrak nəzəriyyəsi ilə maraqlanan, bəşəri və ictimai tərəqqi uğ-runda çalışan oxucular üçün nəzərdə tutulub.

AZƏRTAC

KXDR nüvəsizləşmə ilə bağlı öhdəliklərinə sadıqdır



Koreya Xalq Demok-ratik Respublikası nüvəsizləşmə üzrə öhdəliklərinə sadıqdır və ABŞ-la bu istiqamətdə da-nışıqları davam etdirməyə hazırdır. Bu barədə ölkənin "Uriminçjokkiri ("Bizim millətlə birgə") in-formasiya portalında get-miş "Tam nüvəsizləşməyə yol – bizim qəti mövqeyimizdir" sərlövhəli məqalədə məlumat verilir.

"Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, iki ölkə – ABŞ və KXDR arasında yeni əsrin tələblərinə uyğun olaraq yeni münasibətlər qu-rulsun, Koreya yarımadasında sabit və möhkəm sülh yaradılsın və tam nüvəsizləşmə istiqamətində addımlar atılsın", – deyir məqalə müəllifləri qeyd ediblər.

TASS-ın yaydığı məlumata görə, məqalədə bildirilir ki, KXDR-in Dövlət Şurasının sədri Kim Çen İn və ABŞ Prezidenti Donald Tramp arasında bu il fevralın axırlarında Hanoyda keçirilmiş görüşdə tərəflər müzakirə olunan məsələlərlə bağlı qərar qəbul etmək üçün "məhsuldar dialoqu davam etdirmək" barədə razılığa gəliblər.

Siyasi müşahidəçilər qeyd edirlər ki, sözügedən məqalədə irəli sürülən fikir – ölkənin nüvəsizləşmə üzrə öhdəliklərə sadıq olması – iki liderin Vyetnam sammitindən sonra KXDR mətbuatında ilk dəfə səsləndirilir. Buna görə də hesab edilir ki, bu fikir ölkə rəhbərliyinin razılığı olmadan mətbuata sızma bilməzdi.

ABŞ və KXDR liderlərinin Hanoy görüşü fevralın 28-də başa çatmış, ancaq nəticələrlə bağlı tərəflər razılığa gələ bilməmişdilər. Bir neçə görüş keçirilsə də, Prezident Donald Tramp və KXDR lideri Kim Çen İn birgə bəyannaməni imzala-mamış, yalnız dialoqu davam etdirəcəklərini bildirmişdilər.

Paşa ƏMİRCANOV,
"Xalq qəzeti"

✓ 2016-cı il noyabrın 11-də 1403580171 sayılı qeydiyyat nömrəsi ilə qeydiyyatdan alınmış "HER ENGINEERING AND SERVICE" MMC təşkilatı- hüquqi formasını dəyişdirərək "HER ENGINEERING AND SERVICE" QSC-yə çevrildiyini elan edir.

Allah rəhmət eləsin

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının əməkdaşları

MUSA SALAM OĞLU MƏMMƏDOVUN

vəfatından kədərləndiklərini bildirir və ailəsinə dərin hüznə başsağlığı verir.

Hüseyn Mövsümov ailəsi ilə birlikdə Akim Bədəlova anası

GÜLLƏR XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Akim Bədəlova anası

GÜLLƏR XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Sadiq Gözəlov Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə bacısı

ŞƏRQİYYƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Sadiq Gözəlov, Ehsan Zahidov və Cavid Xaspoladov Tahir Aydınogluına atası

AYDIN RÜSTƏMOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com

İNDEKS

0282

TİRAJ 8000

SİFARİŞ 897

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00